

## [AB Zngzur dhlizin nzarti z zrin gtrmyi tklif edib Cnubi Qafqazda thlksizlik arxitekturas dyi bilrmi? - THLL](#)



AB Ermnistan v Azrbaycan arasında nqliyyat dhlizin nzart etmeyi tklif etmek regionda yeni sensasiya yaradıb. Birinci tatlar yolu 100 illiy icary gtrmk istdiyini bildirir

arannews:parstoday-AB-n T&uuml;rkiyedki sfiri Tom Barak c&uuml;m g&uuml;n&uuml; ke&ccedil;irilən brifinqd jurnalistlər deyib ki, bu addm guya Cnubi Qafqazın iki &ouml;lksi arasında uzun m&uuml;ddətdir dayanan diplomatik danqlar irlətmək məqsidi dayır.

Barakın sözünlərinə görə, AB bu müsuliyyəti &ouml;z &uuml;zrin g&ouml;t&uuml;rmyi, 32 kilometrlik yolun ona y&uuml;z illik icary verilməsini təklif edir ki, hər iki trf onu birg istifad ed bilsin.

Bununla laqdar formal olaraq neytral zmant&ccedil;i qismind &ccedil;x edn AB Zngzura nzarti kommersiya irkti vasitsil hyata ke&ccedil;irmeyi planladırr.

Xatrladaq ki, Ermnistan v Azrbaycan mart ayında s&uuml;lh saziinin layihisi &uuml;zr razla gəlsər d, Bak həmin sazii rəsmi imzalamazdan vəl bir ne&ccedil; lav rətin yerin yetiriləməsi tələb edir. Bu rətirdən biri Ermnistan Konstitusiyasna d&uuml;zli ediləmsi, orada Azrbaycan razisin dair istinadlarn &ccedil;xarlımasdır. Danqlarda səs m&uuml;bahis m&ouml;vzularından biri is Zngzur dhlizidir. Bak bu dhliz vasitsil səs razisi ilə eksi klav olan Nax&ccedil;van arasında birbaşa laqın yaradılmasn istyir. Lakin Ermnistan bu dhlizin "Zngzur dhlizi" adlandırılmasına etiraz edir.

Bu kontekstd "Middle East Eye" portal yazarı ki, AB-n nqliyyat dhlizin nzart etməsi dair təklifi reallamayacaq.

Qeyd etmək lazımdır ki, Ermnistan mərrutun hər hansı &uuml;&ccedil;&uuml;nc&uuml; trf verilməsin qəti kildə qar &ccedil;xaraq onun razisində he&ccedil; bir dhlizin faliyyət g&ouml;strməcyini vurulayıb.

Eyni zamanda ran şəhər respublikası da regionda he&ccedil; bir geosiyasi dəyişkiliyi qbul etməcyini və sərhədlərin toxunulmazlığı olduğunu dəflərə aidiyəti tərflərin diqqətin &ccedil;atdırıb və bu x&uuml;susda adekvat addmlar belə atmaa hazırlır.

Bu arada m&uuml;h&uuml;m suallardan biri budur ki, Rusiya AB-n Zngzur Dhlizini cəri G&ouml;t&uuml;rmək Təklifin Nəcəf Yanaacaq?

Aydın məslədir ki, Rusiya 2020-ci ildə imzalanmış &uuml;&ccedil;trfli byanata istinad edərək kommunikasiyaların təhlükəsizlik təminat&ccedil;s funksiyasını &ouml;z &uuml;zrin g&ouml;t&uuml;rməkdə israrlıdır. Rusiya "zərər səhərli ihmramlı kontingentini" və ya "FSB monitoringini" &ouml;n plana &ccedil;k bilər — AB-n rolini kəmərli gəlmək &uuml;&ccedil;&uuml;n.